

Ədəbiyyat nəzəriyyəsi**Azərbaycan ədəbiyyatında marş janrının inkişaf özəllikləri****Salidə Şərifova**

Filologiya elmləri doktoru

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Azərbaycan.

E-mail: sharifovasalida@rambler.ru

Annotasiya. Müharibə və yürüşlərlə sıx bağlı olan marş janrının həm musiqidə, həm də ədəbiyyatda mövcud olması bu janrdan sinkretik janr kimi danışmağa əsas verir. Marş sinkretik janr kimi diqqatımızı iki yönən cəlb edir: nəzm və musiqi janr kimi. Marşlardan yalnız hərb meydanlarında deyil, müxtəlif dövlət mərasimlərində, bayramlarda, müxtəlif yürüşlərde və s. istifadə edilməsi bu janra olan marağı artırır. Marş janrının milli ədəbiyyatımızda yaranması Azərbaycan xalqının milli şürünün dəyişməsi, millətin yaddaşından məğlub olmaq sindromunun aradan qaldırılmasında əksini təpdir. Bu amilin xalqımızın tarixinin üç dövründə aktual şəkildə özünü göstərdiyinin şahidi olur; 1918-1920-ci illər (Azərbaycan Xalq Cümhuriyyəti dövrü), 1988-1991-ci illər (Azərbaycan SSR-də baş verən Azərbaycan Milli-Azadlıq Hərəkatı dövrü) və 2016-2020-ci illər (Aprel döyüşləri və Vətən Müharibəsi dövrleri). Bu dövrlərdə yaranmış marşlar onlarda ifadə edilən mövzu problematikasını bir amala çevirir. Marş janrı yaradığı dövrün xüsusiyyətlərini, mühüm ideoloji, ictimai-siyasi dəyişikliklərini özündə əks etdirməklə, xalqın müstəqillik və azadlıq uğrunda mübarizəsinə, vətənpərvərlik yüksəlisinə çağırış edir.

Açar sözlər: Marş, sinkretik janr, marş nəzm janr kimi, marş musiqi janr kimi, ictimai-siyasi lirika

Maqalə tarixçəsi: göndərilib – 07.11.2021; qəbul edilib – 16.11.2021

Features of the development of the march genre in Azerbaijani literature**Salida Sharifova**

Doctor of Philological Sciences

Institute of Literature named after Nizami Ganjavi of ANAS. Azerbaijan.

E-mail: sharifovasalida@rambler.ru

Abstract. The existence of the march genre, which is closely related to wars and marches, in both music and literature, gives grounds to speak of this genre as a syncretic genre. Marsh, as a syncretic genre, attracts our attention in two ways: as a genre of poetry and music. Marches are held not only on the battlefields, but also at various state ceremonies, holidays, various marches and so on. The use of this genre increases the interest. The emergence of the anthem genre in our national literature has been reflected in the change of national consciousness of the Azerbaijani people, in the elimination of the syndrome of losing the memory of the nation. We are witnessing that this factor is relevant in three periods of the history of our people: 1918-1920 (covering the period of the Azerbaijan Democratic Republic), 1988-1991 (covering the period of the Azerbaijan National Liberation Movement in the Azerbaijan SSR) and 2016-2020 (covering the April wars and the Civil War). The marches created during these periods attract attention with the fact that the subject matter expressed in them becomes a reality. The march genre, reflecting a number of features and aspects

of the period of its creation, important ideological, socio-political changes, calls the people to the struggle for independence and freedom, the rise of patriotism.

Keywords: Anthem, syncretic genre, anthem as a genre of poetry, anthem as a genre of music, socio-political lyrics

Article history: received – 07.11.2021; accepted – 16.11.2021

Giriş / Introduction

Qərb mənşəli marş janrı XX əsrin əvvəlləri ədəbiyyatımıza daxil ola bilmədir. Marşdan sinkretik janr kimi danışdıqda, diqqətimizi iki yönən cəlb edir: nəzm və musiqi janr kimi. Ədəbiyyatda janr kimi yer tuta bilmiş marşın cəmiyyətdə daha çox musiqi janr kimi təqdim edilməsi özünü göstərməkdədir. Marşın 4/4 (nadir hallarda 2/4 və ya 6/8) ölçülü xanadə dəqiq ritmə malik olan musiqi janr kimi təqdim edilməsi inkarolunmaz faktdır. Marş musiqi janr kimi diqqət yetirdikdə insanların hərəkatlarını, kollektiv yürüşlərini sinxronlaşdırmağa xidmət etməsi özünü göstərir. Döyük meydanlarında döyükən insanların hərəkatlarını sinxronlaşdırmaq üçün marşların yaradılmasına ehtiyac yaranır. Xalqın döyük əzmini əks etdirən marş musiqi və ədəbi janr kimi eyni məqsədə xidmət edir.

Əsas hissə / Main Part

Marşlarda bədii ifadə vasitələrindən olan təkrirə üstünlük verilməsi onun özəl xüsusiyyətlərindən biridir. Marşlarda təkririn anafora və epifora kimi növlərindən istifadə edilməsinin şahidi olur. Marşlarda təkrirlərindən istifadə edilməsi təntənəli ovqatın yaradılmasına xidmət edir. Məsələn, sözləri və musiqisi Üzeyir Hacıbəyova məxsus olan "Milli marş" və ya "Azərbaycan milli marşı"nda (1917) təkririn epifora növündən istifadə edilmişdir.

*Giriniz meydana sanksi şir,
Ölinizdə şəmsir ilə tir,
Dilinizdə olsun bu zikr,
Ya Allah, Ya Allah, Ya Allah.*

"Ya Allah, Ya Allah, Ya Allah" sözlərinin yanbayan işlədilməsi epifora kimi diqqəti cəlb edir. Qeyd edək ki, Üzeyir Hacıbəyovun "Milli marş" və ya "Azərbaycan milli marşı"nın 1920-ci il aprel hadisələrindən sonra səslənməsi qadağan olunmuşdur. Marşın sözləri milli birliliyə, tarixi unutmadan mübarizəyə səsləyi ilə diqqəti cəlb edir. Belə ki, "marşlar döyükən ordunun şəksi heyətinin ruhunun formalasmasına və əsgərin psixologiyasına emosional, duygusal

təsir göstərməklə öz möhtəşəmliyini, ecazkar gücünü saxlamaqdadı" [23, s.6].

Marş poeziya nümunəsi və musiqi janr olmaqla yanaşı, ifadə etdiyi sözlərlə, onu müşayiət edən musiqi ilə insanda özünə inam hissini artırmaq, qələbəyə inamını əzx etdirməyə qadirdir. Akademik İsa Həbibbəyli marşın xüsusiyyətlərinə toxunarkən, marşın həm də təntənəli üslubda yazılışını qeyd edir: "Təntənəli üslubda yazılış, ictimai həyatın ayrı-ayrı sahələrinə aid olan, həyəcan və səfərbərlik ifadə edən şeir, yaxud mahniya marş deyilir" [18, s.495].

Azərbaycan xalqının tarixinin üç dövründə marşın daha fəal inkişafının şahidi olur. Birinci dövr, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və inkişaf dövrünü – 1918-1920-ci illəri əhatə edir. Marş XX əsrin əvvəllərində Azərbaycan xalqının ruhunda yer tapmış milli mütəcədiləni əks etdirir. Məsələn, 1919-cu ildə nəşr edilmiş "Ordu marşları" kitabında Əli Kamal, İsmayıllı Haqqı, Əhməd Kamal, Namiq Kamal, Zülfüqar bəy və digər müəlliflərin ordu marşları toplanılmışdır.

Əhməd Kamalın çağırış ruhu, səfərbərlik ovqatı, Vətəni xilas səsləyişləri onun "Təraneyi-Vətən" adlı marş nümunəsində diqqəti cəlb edir.

Müəllif “Yürü, fəryadına gəl! Vətən imdadına gəl!” – deyərək, vətənə yardım eləməyə, onu düşdüyü dardan qurtarmağa çağırış edir:

Vətən əldən gediyor,
Bizə fəryad ediyor.
Yetiş imdadə diyor,
Yürü, fəryadına gəl!
Vətən imdadına gəl! [20, s.4]

“Əhməd Kamalın “Tərənevi-Yətən” şeiri axılılığı, çağırış ruhu, səfərbərlik ovqatı, coşqunluğu, emosionallığı ilə əsl marş olmaqla, ideya-bödű mükməmlliye malikdir. Oxucuları acınacaqlı hala düşmüş Vətənin köməyinə yetişməyə səsləyən şairin çağırışları poetik manifest təsiri bağışlayır” [16, s.200].

1988-1991-ci illəri əhatə edən ikinci dövr Azərbaycan Milli Azadlıq Hərəkatı zamanı meydana çıxmış marş nümunələri zənginliyi ilə diqqəti cəlb etməkdədir. Bu dövrdə qələmə alınmış marşlar Azərbaycan xalqının azadlıq çağırışları ilə six bağlı idi. Azərbaycan xalqının bu tarixi dövründə baş vermiş ictimai-siyasi hadisələri əks etdirir: 1988-ci il Topxana hadisələri, 1988-1989-cu illərdə Qəribi Azərbaycandan (Ermanistandan) azərbaycanlıların deportasiyası, 1990-ci il yanvarın 19-dan 20-ə keçən gecə törədilmiş 20 Yanvar faciəsi və s. Azərbaycan xalqının başına gətirilən bu müsibətlərə boyun əyməməsi, mübarizəyə, dövlətçiliyin qorunmasına çağırışı bu dövrdə aid marşlarda aktuallıq kəsb edir. Məsələn, sözləri Vahid Əzizə, bəstəsi Eldar Mansurova aid olan “Azərbaycan ordusu” marşı bu dövrdə yaranmış marş nümunəsidir. Marşda xalqın öz keçmişinə rəğbəti və gələcəyin ümidi ilə yanaşı, həm də Azərbaycan Ordusunun qələbə ruhu da öz əksini tapır:

Səsizimdə xalqımızın var səsi,
Hərbimizdə yurdumuzun nəfəsi.
Yer titrətsin, yer oynatsın zərbəsi
Azərbaycan Ordusunun zərbəsi,
Azərbaycan torpağının nəراسi. [29]

Üçüncü dövr, 2016-ci il aprel döyüslərindən başlayaraq (Azərbaycan Ordusunun lokal döyüslərdə qələbələri) 2020-ci il Vətən müharibəsinədək (erməni ordusunun məhv edilməsi) da-

vam edir. Bu dövr ərzində bir sıra yeni marşlar yaradılır. Sözləri və musiqisi Hacı Mehtaba aid olan “Zəfər marşı” son zamanlarda yaranan marş nümunəsi olaraq, dövlətçilik ənənəviyyətin davam etdirilməsi və qorunmasına çağırış kimi maraq doğurur. Bu cür marşların yaranması bu janrıñ hələ də ictimaiyyətin maraq dairəsində olmasını təsdiq edir. “Zəfər marşı”nın sözlərinə diqqət yetirdikdə marşla aid çağırış, tantənə və ruh yüksəkliyinin şahidiñ çevrilirik. “Zəfər marşı”nda “haydi qoç igidlər, haydi irəli” çağırışını insanlarda döyük əzmkarlığını qabartmağa, mübarizə aparmağa çağırış edir. Marşın sözlərinin son nəqəratində “haydi” ni-dası bir yerə getmək, yaxud bir işə başlamaq üçün çağırış kimi diqqəti cəlb edir. Marşda milli oyanış və səfərbərlik ruhu ifadə olunur:

Vətəndən pay olmaz şüarımız var.
Bizim Qarabağ tək diyarımız var,
Tarixlər boyunca yenilmədik biz,
Düşmənin öündə cökənməsiyik diz.
Düşmənin öündə ayılmədik biz.

Nəqərat:

Qeyrətinə qurban, ey vətən oğlu,
Haydi qoç igidlər, haydi irəli.
Qələbə əzmilə döyüşə doğru
Haydi qoç igidlər, haydi irəli. [17]

Marş janrında qələmə alınmış nümunələrin son nəqəratlarında “hey”, “haydi” və s.nidaların, “yol ver”, “irəli” və s. sözlərin işlənilməsi diqqəti cəlb edir.

Abdulla Şaiqin milli birliyə çağırışı əks etdirən “Marş”ında milli birliyə çağırış bu cür əks olunub:

Birləşəlim, türk oğlu, bu yol millət yoldur,
Ünlə, zəfərlə, şanla tariximiz doludur.
Yürüyəlim irəli, haydi, millət əsgəri,
Keçmişimiz şan, zəfər, durmayağım biz geri.
[1]

Abdulla Şaiq millətinin şanlı tarixə malik olmasına toxunmuş, keçmişin unutmayaraq, irəliyə addimlayaraq, mübarizə aparmağa səsləmişdir:

Haydi, yola çıxalım, haqsızlığı yuxalam,
Turanda gün doğunca zülmətlə çarpışalım!
[26, s.2]

Son dövrlərdə meydana çıxan marşlarda marş və musiqi janrının qarışığı özünü göstərməkdədir. Marş və rok, marş və rep, marş və meyxana və s. kimi musiqi janrlarının qarışığı formalasılmışdır. Məsələn, sözləri və musiqisi Talib Taleya aid olan və milli mücadiləni əks etdirən “Azərbaycan əsgəri” marş və rep qarışığını özündə əks etdirən marş kimi diqqəti cəlb edir. Bu qarışılıq təbii ki, marşın musiqi janrı kimi təqdimində özünü göstərə bilir.

Həm siz rəhbərimizə çox inanımur
Qarışadı alınası intiqamımız
Azərbaycanımız güclü yurruğa dönəmüs
Baxın nəhayət ki, indi birik hamımız.

Yerlər titrəti həmlələri,
Düşmənin bax çökdü dizləri,
Yurdumuza gətir zəfəri
Haydi, Azərbaycan əsgəri. [27]

Talib Talenin “Azərbaycan əsgəri” marşı özündə vətənpərvərlik, mübarizlik, əzmilik ruhunu ehtiva edə bilmişdir.

Marş janrının musiqisində rok elementlərinin istifadə edilməsi məqamı da diqqətdən yaxınır. Son dövrlərdə meydana çıxmış, Nur qrupu, Nəriman Kərimbəyova, Ceyhun Zeynalov (Cin) tərəfindən ifadə edilən “Atəş” marşında marş və rok elementlərinin sintezi ilə yanaşı, ittiqal uğrunda mübarizəyə çağırış vardır:

Qarabağım düşüb dara,
İntiqama çağırır bizi.
Six sarılın silahlara,
Qoy məhv olsun düşmənin izi.
Atəş, atəş hədəfə,
Zəfər, zəfər hər dəfə
Nifrət, nifrət, nifrət düşmənə,
Təzim, təzim, təzim Vətənə. [5]

Mahniların ictimaiyyət tərəfindən marşça çevriləməsi və ya mars kimi qəbul edilməsi prosesi ilə üzəlşəmək mümkündür. Məsələn, sözləri Bəxtiyar Vahabzadənin, musiqisi Emin Sabi-

toğlunun “Yaşa, yaşa Azərbaycan” mahnisi Cənubi Azərbaycanda müstəqillik uğrunda mübarizə aparan insanların marşına çevrilmişdir. Cənubi Azərbaycanda digər marşlarla yanaşı, “Yaşa, yaşa Azərbaycan” mahnisi “Güney Azərbaycanın Milli marşı” kimi qəbul edilir:

Biz tarixə siğınmadıq,
Dünən vardıq, bu gün varıq.
Biz dostluğa güvənərək,
Galəcəyə addimladıq.
Azərbaycan, Azərbaycan.
Azərbaycan, Azərbaycan.
Azərbaycan, Azərbaycan.
Yaşa, yaşa, Azərbaycan. [9]

Bu proses digər bir mahnının marşça çevriləməsində da özünü göstərmədir. Məsələn, Əhməd Cavadın 1914-cü ildə qələmə aldığı “Çirpinirdi Qara dəniz” şeirinə Üzeyir Hacıbəyov 1918-ci ildə musiqi bəstələmişdir. Azərbaycanda hamı tərəfindən sevilə-sevilə diniñən bu musiqi nümunəsini ümumtürk ideyaları tərefdarları marş kimi qəbul edirlər:

Dost elindən əsən yellər,
Bana şeir, salam söylər.
Olsun turan bütün ellər
Qurban Türkün bayraqına!
Yol ver Türkün bayraqına!!! [11, s.140]

Türkiyədə və ya Azərbaycanda poetik nümunələrin marşça çevriləməsi, Azərbaycan marşları ilə türk marşlarının bir-biriləriñ six, əlaqəli şəkildə mükəmməlləşməsi özünü göstərməkdir. Məsələn, Nuri Paşa Qafqaz İsləm Ordu sunun Bakını düşmən işgalindən qurtarması şərfinə həsr edilmiş “Kafkas İsləm Orduşu marşı” bu baxımdan diqqəti cəlb edir. Sözləri Nəriman Həsənzadəyə aid, musiqisi Əli Behbudzadə tərəfindən bəstələnmiş “Kafkas İsləm Orduşu Marşı” həm də qardaş xalqın hərbi yardım etməsini canlandırma bilməşdir:

Türkün döyüş bayraqında
Doğan aya, hilala bax.
Bu yürüş, bu zəfərə,
Bu şanlıca calala bax.
Dalgalanın Türk Bayraqı

*İstiklaldan xəbər verir.
Türkün şanlı tarixinə
Zaman ər oğlu ər verir.* [22].

Azərbaycan marşlarının türk marşları ilə six əlaqəli şəkildə inkişaf etdirilməsi özünü hər zaman göstərməkdədir. Musiqisi Cavanşir Quliyeva, sözləri Əli Kamiyə aid edilən “Əsgər marşı” bu ənənənin davam etməsini göstərir. “Əsgər marşı”nın Rüfət bəyin (1820-1888) bəstəsi olan “Alay marşı” ilə eyni olması danılmaz faktdır. Bu amil Azərbaycan marşları ilə türk milli marşlarının əlaqəli, qarsılıqlı şəkildə inkişaf etməsinin göstəricisidir. Yəmən savaşı (1871-1872) döñəmində bəstələnmiş “Alay marşı”nın 1919-cu ildə dərc olunması faktı mövcuddur.

Azərbaycan xalqının milli şüuruna təsirsiz ötüşməyən “Əsgər marşı”nın müəllifliyi ətrafinda mübahisələrin yaranması, yanlış məlumatların verilməsi ilə üzülməkdəyik. Elmi və ədəbi cameəda “Əsgər marşı”nın Osmanlı Ordusunda ifa edilmiş “Alay marşı” ilə eyni olmasının faktı təsdiqini tapmışdır. Buna baxmayaraq, “Ölməzliyə Abidə” (2010) kitabında “Əsgər marşı”nın müəllifinin başqa müəllifə aid edilməsi, yəni marş müəllifinin Əhliyyət Süleymanov [24] olması kimi yanlış məlumatın yer alması ilə üzülsərik.

“Azərbaycan əsgəri” marşının sözlərinin ona bir əsgər tərəfindən verilməsini, marşın sözlərinin isə əsgərin öz babasından eşitməsini səsləndirmiş Cavanşir Quliyevin fikirlərinə münasibət bildirmiş Aydin Öğüt bunu əsərən, Azərbaycan və Türkiyədə yaşayan türk kökənlə xalqlar arasında mədəniyyət, tarix, hətta hərb musiqilərində də oxşarlığın olmasına nəzarə alaraq, bu oxşarlığı təbii hal kimi qəbul etmişdir: “Cavanşir Quliyev anlatıyor, 1990 yılında Karabağ da cephedeyken bir asker yanına gelip “Biz milli kurtuluş savasımızda bile Rus askeri marşlarını söylemekten biktik, ne olur bize kendi marşlarımizi besteleyin” dedi ve bana bu marşın sözlerini verdi. Ona nereden bulduğumu sordugumda asker bana “...eskiden bunu dedem hep bize söylerdi” dedi. Bu sözleri çok begənen besteci bir marş bestelemiş ve Azeri dostlarının bana söyledigine görə bu marş hit parçalarından daha popüler hale gelmiş, dillerden düşmeyip dügü-

lerde bile söylenmiş. Bu marşın adı “Asker Marşı”dır. Aynı marş ülkemizde de Rifat Bey (1820-1888) tarafından Alay Marşı ismiyle Yemen Savaşı sırasında bestelenmiştir. (1871-1872) ...Sonuc olarak söylemək istəm ki; kültürü, tarihi ve özü aynı olan iki kardeş ülkenin her konuda olduğu gibi, askeri müzikte de birçok ortak noktası ve benzerliği vardır, olacaktır da. Böyle olması çok normaldir” [4]. Aydin Öğütün musiqi bənzərliyinin olması faktını qeyd etməsi ilə kifayətlənmışdır. Onu vurğulamaq isterdim ki, “Əsgər marşı”nın marş tempində olması bəstəkarın musiqini improvisə etməsinin göstəricisidir. Bəla hadisəyə musiqi əsərlərində tez-tez rast gəlinir. Bəstəkar Cavanşir Quliyevin improvisəsi maraqlı alımb. “Əsgər marşı”nın marş janrına uyğun olması onun başqa cür ifa edilməsinə imkan yarada bilmir. Yəni biz bu marş oynaq ritimdə, yaxud da müğəm avazında oxuya bilmərik. Poeziya nümunəsi kimi də marş şeir formasında qələmə alınmışdır:

*Vətən məni yetişdirib, bu ellərə yolladı,
Bu torpağa qurban deyib, Allaha ismarladı.
Boş oturma, çalış dedi, xidmət eylə Vətənə,
Südüm sənə halal olmaz, sən baş əysən
düşmənə.*

Nəqərat:

*Marş, irəli! Marş irəli,
Azərbaycan əsgəri!
Dönmez geri, dönəməz geri,
Azərbaycan əsgəri!* [6]

“Azərbaycan əsgəri” marşı dərin məzmunu və poetik xüsusiyyəti ilə diqqəti cəlb edir. Marşda doğma torpaqların azad edilməsinə, Vətənin, dövlətin, milli kimliyin müdafiəsinə çağırış vardır.

Azərbaycan marşlarının türk marşları ilə six əlaqəli şəkildə tərəqqi etməsinin əsas amillərindən biri də ortaç bir dildə yazılmışdır. Məsələn, Alxan Məmmədov Yavuz Akpınar tərəfindən Əli bəy Hüseynzadənin Türkiyədəki arxivindən tapılmış, Məhəmməd Hadiyə aid olan “Qəhrəman türk əsgərinə” marşına toxunaraq qeyd edir ki, “Məhəmməd Hadi “Qəhrəman

türk əsgərinə” şeirində məhz Azərbaycan və Anadolu türkçəsinin ortaqlığından yararlanılmışdır. Naticədə şeir həm yazılışı marş janrına, həm də Azərbaycan və Anadolu türkçəsinə uyğun olaraq badii-estetik baxımdan təntənəli, ləngərli, anlaşıqlı, vətənpərvərlik ruhlu, döyüşkənlik və qələbə əzmlili bir əsər kimi meydana çıxmışdır” [3, s.51].

*Türk oğluyuz, Osmanlıyız,
Namuslu yuz, vicdanlıyız.
Tariximiz meydandadır;
Dünya bilir ki, sanlıyız.*

Yavuz Akpınar M.Hadinin marşının çağırış ruhunda olması amilinə toxunaraq yazar ki, “...bu da bize əsgəri marşların xalq yığınları üzərində olduğu kadar, aydınlar arasında da coşkunluk yaratdığını, Azərbaycan toplumunun o döñəmdə yaşadığını sevinc və bahtiyarlığı, kəndinə güvən duyğusunu peşkirdirdiyini göstərməkdədir” [30].

Azərbaycan Respublikası Dövlət himminin əvvəlcə marş olması, sonra himnə çevriləməsi ictimai-tarixi proseslər zamanı meydana çıxan marşın milli istiqlal düşüncəsini, dövlətçilik ənənələrini, meyillərini əks etdirməsindən doğur. Himn, marş, hərbi nəğmə və mahniların məzmununa görə hərbi, inqilabi, dini xarakterli, dövlət əhəmiyyətli olması onların məzmun və mövzu baxımından müxtəlifliyinə səbəb olur. Bu poetik nümunələr bütün ədəbi nümunələr kimi, insanın mənəvi ruhunun təbriyə edilməsinə yönəlməsi ilə yanaşı, vətənə, insana, ətraf mühitə xidmət, onların mənafeyini qorumağa çağırış, Vətənə, insanlara, onu əhatə edən canlı və cansız mühitə sevgi və qayğı hissərinin formalaşmasına xidmət edir.

Marşların dövlətçilik attributlarından olan himnə çevriləməsi maraqlı ədəbi proses kimi diqqətdən yayılmır. Ədəbiyyatda marş və himnə eyni yanaşmanın yanlış olması faktı tədqiqatçılar tərəfindən vurgulanır: “marş və himnə eyni mənəli sinonim sözlər kimi yanaşmaq yanlış meyildir” [18, s.495]. Bu amili nəzərə alaraq, qeyd etməliyik ki, “himnlər daha çox ümumi xarakter daşıyır, marşlar isə konkret sahəni əhatə edir” [18, s.495]. 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad

tərəfindən tərtib edilmiş “Azərbaycan marşı” 1992-ci il mayın 27-də qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət himni haqqında” qanuna əsasən, Azərbaycan Respublikasının Dövlət himni kimi təsdiq edilmişdir. Müstəqil Azərbaycan Respublikasının Dövlət himminin layihəsi 1919-1920-ci illərdə hazırlanmasına baxmayaraq, ictimai-siyasi hadisələr, yəni 1920-ci ilin 27 aprel tarixində bolşeviklərin Azərbaycan Xalq Cümhuriyyətinə süqtə uguratması və Azərbaycanda hakimiyyəti əla keçirmələri bəstəkar Üzeyir Hacıbəyovun və şair Əhməd Cavadın hazırladıqları “Azərbaycan marşı”nın qanunvericilik səviyyəsində qəbul edilməsinə imkan vermədi. “Azərbaycan marşı” “Vətən marşı” adı ilə “Milli nəgmələr” kabinetində 1919-cu ildə nəşr edildi. Musiqisi isə sonradan Üzeyir Hacıbəyov tərəfindən bəstələndi:

*Azərbaycan! Azərbaycan!
Ey qəhrəman ovladın şanlı Vətəni!
Səndən ötrü can vermaya cümlə hazırlır!
Səndən ötrü qan tökməyə cümlə qadırız!
Üçrəngli bayraqınla məsud yaşı!
Minlərlə can qurban oldu!
Sinan hərba meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!* [7]

Əvvəl marş kimi yaranmış “Azərbaycan marşı” milli müstəqillik və milli birlik rəmzi olaraq, millətin dövlət rəmzlərindən birinə çevrilmişdir.

Son dövrlərdə internet resursları marş janrına inkişafı və geniş yayılmasında xüsusi əhəmiyyət kəsb etməkdədir. 2016-ci ilin Aprel döyüslərindən sonra meydana çıxmış marşlar, həmçinin hərbi nəğmə və mahnilar internet resursları vasitəsilə yayılmaqdadır. Məsələn, “Zəfər marşı”, “Atəş”, “Azərbaycan əsgəri” və s. marşların internet resurslarında yayımlanması marşın inkişaf xüsusiyyəti kimi dəyərləndirilməlidir. Internet səhifələrində Xalq şairi Sabir Rüstəmxanlının şeirinə bəstələnmiş hərbi vətənpərvərlik duyğularını çəsəduran “Millətim” adlı mahni izləyici tərəfindən maraqla qarşılanmaqdadır. Musiqisi Elçin Cəfərova aid olan “Millətim” poetik nümunəsi həm musiqi janrı, həm də mətn baxımından marşça çevrilir:

Babaların igid ruhu dirildi,
Ömür bizə Vətən üçün verildi.
Qıdas deyir türk yaddaşı-şanımız,
Qurban getsək halal olsun qanımız! [25]

Mərhüm professor Vaqif Arzumanlı "Millətim" şeirini özündə əks etdirdiyi problematikaya görə himnə bənzətmüşdür: "Mars", "Allah bu millətdən nə əşirgəyib?", "Millətim", "Bu millət ölməyi bacarıq hələ", "Türk xalqı "Olma!" deyir", "Meydan həsrəti" müəllifin millətinə, xalqına inamını vəsf edən, doğma Vətənin və Millətin heç vaxt heç kimin qarşısında baş əyməyəcəyini, qüdrətini tərənnüm edən himnlərə bənzəyir" [28, s. 20].

"Vur, komandır, vur!" şüarının son dövrədə qələmə alınan poetik nümunələrdə yer tapması, bununla da döyük meydanında döyüşçülər mübarizəyə səsləməsi özünü göstərməkdədir. Mə-

sələn, sözləri və musiqisi Elçin Məhərrəmovaya aid olan "Vur, komandır" sözləri Kəmalə Hacıyevaya, musiqisi Ənvər Sadıqova məxsus "Vur, komandır" kimi musiqi nümunələrində "vur, komandır, vur!" şüarı səsləndirilir. Sözləri və musiqisi Elçin Məhərrəmovaya aid olan "Vur, komandır" marşında "Vur komandır, vur komandır!" kimi çağrış özünü göstərməkdədir:

*İndi birlik zamanıdır!
İndi zəfər zamanıdır!
Vur, komandır, vur, komandır!
Düşməni can evindən.
Vur, komandır, güc sənindir! [21]*

Marşları nəzm nümunəsi kimi oxuduğda və ya musiqi janrı kimi dirlədikdə, onlarda xalqın dövlətciliyini qorumaq, uğrunda mübarizə aparmanın kimi çağrışlarının şahidi oluruq.

Nəticə / Conclusion

Marş janrı yarandığı dövrün bir sıra xüsusiyyətlərini, mühüm ideoloji, ictimai-siyasi dəyişikliklərini özündə əks etdirməklə xalqı müstəqillik və azadlıq uğrunda mübarizəyə səsləyir. 2016-ci ildən başlayan hərbi uğurlar və 2020-ci il Vətən müharibəsi milli ədəbiyyatımızda marş janının inkişafı üçün yeni bir təkan vermişdir. Çoxsaylı yeni marşlar yaradılmış, bəzi hallarda isə şeir və mahnilar marşlara transformasiya edilmişdir. Azərbaycan marşının inkişafı bir si-

ra özəlliklərlə səciyyələnir: ayri-ayrı tarixi dövrlərdə daha feal inkişaf etməsi, klassik musiqıyla yanaşı, müasir musiqi janrlarına müraciət etməsi, şeir və mahniların marşlara çevriləməsi, türk marşları ilə six əlaqəli olması, internetin təsiri vasitəsilə geniş yayılması və s. Xüsusiət qeyd etməliyik ki, bütün bu özəlliklərə malik Azərbaycan marşları zorakılığğa çağırışdan, nifət və qəddarlığın təbliğindən uzaqdır.

Ədəbiyyat / References

1. "Açıq söz" qəzeti. 6 fevral 1918, № 674.
2. Alxan Məmmədov. Azərbaycan demokratik respublikası dövründə ədəbiyyat. Bakı: "Elm", 2003.
3. Alxan Məmmədov. Milli istiqlahın carcısı və tərənnümçüsü – Məhəmməd Hadi. Bakı: "Ləman Poliqrafiya Nəşriyyatı MMC", 2019.
4. Aydin Öğüt. Azərbaycan hərbi orkestri. Giriş ünvanı: <http://www.musigi-dunya.az/new/added.asp?action=print&txt=133>.
5. Atəş. Giriş ünvanı: <https://www.youtube.com/watch?v=slnTQTZRwpw>.
6. Azərbaycan əsgəri. Giriş ünvanı: <https://www.youtube.com/watch?v=7GB06noZLbY>.
7. Azərbaycan Respublikasının Dövlət himni. Giriş ünvanı: <https://dim.nmr.az/himn.php>
8. Bəxtiyar Vahabzadə. Azərbaycan əsgəriyik. Giriş ünvanı: <https://www.youtube.com/watch?v=0stlZrZpJA>
9. Bəxtiyar Vahabzadə. Yaşa, yaşa Azərbaycan! Giriş ünvanı: https://www.youtube.com/watch?v=_FzCTsjCRw

10. Cavanşir Quliyevin "Əsgər marşı" plagiatdır. Giriş ünvanı: <https://nezermedia.az/medeniyetvemaqazin/31377-cavanshir-quliyevin-esger-marshi-plagiatdir-video.html>
11. Əhməd Cavad. Seçilmiş əsərləri. Bakı: "Şərq-Qərb", 2005.
12. Əsgər marşı. Giriş ünvanı: <https://sozmusiqi.wordpress.com/az/composer/cavanshir-quliyev/az-esger-marsi/>
13. Əsgər marşı. Giriş ünvanı: <https://www.youtube.com/watch?v=J-rqDtxWfHo>
14. Giriş ünvanı: <https://cetinbayramoglubakir.wordpress.com/2017/04/16/abdulla-saiq-mars/>
15. Giriş ünvanı: <https://lyrics.lol/artist/2325694-abbas-ba-rov/lyrics/6195695-vur-komandir>
16. Hüseyin Həşimli. "Yeni Füyuzat" jurnalı və poeziyanın yaradıcılıq axtarışları. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin Xəbərləri (İctimai və humanitar elmlər seriyası), №1, 2011.
17. Hacı Mehtab. Zəfər marşı. Giriş ünvanı: <https://www.youtube.com/watch?v=OknRvTlouzk>
18. İsa Həbibbəyli. Ədəbi-tarixi yaddaş və müasirlik. Bakı, "Nurlan", 2007.
19. K. Ağayeva. Vur komandır. Giriş ünvanı: <https://www.youtube.com/watch?v=BCp-AGeXDOw>
20. Kamal Əhməd. Təraneyi-Vətən // "Füyuzat", №26, 1907.
21. M. Məhərrəmov. Vur komandır. Giriş ünvanı: <https://www.youtube.com/watch?v=OzJnb-SjbJA>
22. Nəriman Həsənzadə. Kafkas İslam Ordu Marşı. Giriş ünvanı: <https://www.youtube.com/watch?v=u3CbCnnce5s>
23. R. Hüseynov. "Salam, Qələbə!" deyəcəyimiz günə az qalib. Söhbətləşdi, əməkdar jurnalist. Azərbaycan ordusu, 27 may, 2017.
24. R. OrXan – Cəbrayılova. "Azərbaycan əsgəri" marşı // Ölümzliyə Abidə. Tərtibçi-müəllif. Bakı: "Ziya", 2020.
25. Sabir Rüstəmxanlı. Millətim. Giriş ünvanı: <https://publikxeber.com/117384.html>
26. Şaiqanə yad et. Abdulla Şaiq – 135. Bibliografik göstərici, Bakı, 2006.
27. Talib Tale. Azərbaycan əsgəri. Giriş ünvanı: <https://www.youtube.com/watch?v=0x5higvqfk>
28. Vaqif Arzumanlı. Vətən və millət sevgisi. "525-ci qəzet", 2013, 13 iyul.
29. Vahid Əziz. Azərbaycan ordusu. Giriş ünvanı: <https://www.youtube.com/watch?v=dhVd3tnflIg>
30. Yavuz Akpinar. "Kardeş kalemlər" dergisi. № 7, 2007..

Особенности развития жанра марша в азербайджанской литературе

Салида Шарифова

Доктор филологических наук

Институт литературы имени Низами Гянджеви НАНА. Азербайджан.

E-mail: sharifovasalida@rambler.ru

Резюме. Существование жанра марша, тесно связанного свойной и военными походами, находит свое отображение как в музыке, так и в литературе, что и позволяет утверждать о наличии элементов смешения в рамках жанра, не только элементов жанров литературы, но и также музыкальных и литературных характеристик. Это позволяет утверждать, что жанр марша является по своим характеристикам синкретическим. Марш как синкретический жанр обращает на себя внимание исследователей и как жанр поэзии и как жанр музыки. Использование маршей не только на полях сражений, но и в различных государственных церемо-

ниях, различных праздниках и других местах повышает интерес к этому жанру. Развитие жанра марша в азербайджанской национальной литературе носит на себе отпечаток развития национального самосознания народа Азербайджана, в том числе и снижения пораженного синдрома из национальной памяти на протяжении последних нескольких лет. Так, особенности жанра марша можно четко соотнести с отдельными периодами истории Азербайджана: 1918-1920 гг. (период Азербайджанской Демократической Республики), 1988-1991 гг. (период азербайджанского национально-освободительного движения в Азербайджанской ССР) и 2016-2020 гг. (победа в Апрельской войне и в Отечественной войне). Марши, созданные в эти периоды, существенно отличаются между собой. В каждом из данных периодов жанр марша отражает в себе черты и состояние сознания народа Азербайджана на конкретном историческом участке, отражает важные идеологические, социально-политические изменения.

Ключевые слова: марш, синкетический жанр, марш как жанр поэзии, марш как жанр музыки, общественно-политическая лирика